

Önümüzde bir kitab var. Yaxşı tanıdığım, əgər belə demək mümkünsə, gözü mün qabağında böyükən, ərsəyə gələn, həm cismən, həm mənən boy atan bir müəllifin kitabıdır. Bu, Sevindik Nəsiboglu'dur. Fəxr edirəm ki, gördüyüm gündən istedadını duymuşam. Qeyri-adiliyini hiss etmişəm. Sözümüzə yeni bir nəfəsin gəldiyini hiss etmişəm. Bir çox kitablarına öz söz yazmışam. Nəhayət, bütün yaradıcılığına "Kredo" qəzətinin qapılarını taybatay açmışam. İctimai fəallığını, xüsusilə "Kredo" qəzətinin təbliği üçün xidmətlərini nəzərə alıb ictimai müxbir kimi işə qəbul etmişəm. Və nəhayət, Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin temsil olunduğu redaksiya heyətində onun da adını görmək istədiyimi heyet üzvlərinə bildirmişəm. Mənəvi mühitiminin görkəmli silmələri bu istedadlı yeniyetməni təqdir ediblər və o, "Kredo" qəzəti redaksiya heyətinin üzvü olub. Açığlı, bu günə qədər öz misisyasını, yəni qəzeti təbliği etmək missiyasını çox böyük əzmkarlıqla davam etdirir. Əlaqəsi olduğu, ünsiyyət qurdugu bütün ictimai, ədəbi mühitdə və saytlarda "Kredo" qəzətinin yeri və dəyəri haqqında danışmaqdan çəkilmir. Bu barədə böyük sevgi ilə öz münasibətini əsirgəmir. Zənnimcə, Sevindik Nəsiboglu'nun yeni bir kitabına öz söz yazmaq üçün onun mövqeyi, istedadı, hədsiz zəhməti, ən başlıcası, doğmalığı və səmimiyyəti mənənə əsas verir.

* * *

Öz xalqının taleyində rolü olan, xüsusiliyi yerini olan, bir çox hallarda xalqın taleyini istiqamətləndirə bilən tarixi şəxsiyyətlər var ki, onlar nəinki öz zamanlarında, öz zamanlarından sonralar da öyrənilir, tədqiq olunur... Bir sözlə, sərhədsiz imkanlar açan təfəkkürün haradan, hansı mənbədən gəldiyini öyrənmək üçün tədqiqatçılar daha çox fenomenal insanların həyatına müraciət edirlər. Ən çox da siyasi liderlərin obrazında görünən fenomenlərin həyatı daha çox maraq doğurur. Bu düşüncədən yanaşanda Heydər Əliyev obrazı xüsusilə öz planda görünür. Çünkü böyük həqiqətləri dərk etmək üçün bir çox hallarda insana - yəni düşüncə adamina tarix, vaxt, zaman lazım olur. Ancaq tanındığın, bildiyin, gözlərlənən gərdiyyün, düşüncənlə müşahidədən keçirdiyin obrazlar var ki, onları təqdim edən cəhətləri sadəcə şahidi olduğun üçün yadda saxlayırsan, görə bilirsən. Həyatımızın kifayət qədər ele dövrü olub ki, kəskin dəyişilmələrin şahidi olmuşuq. Bir çox siyasi fiqurların ölməzlik obrazını xəyalımızda, düşüncəmizdə yaratmışıq. Ancaq tarixi şərait dəyişən kimi onların necə kövrək şüə kimi ovulub töküldüyünü də görmüşük. Amma ele obrazlar var ki, kristalli, monolitliyi ilə zamanların bütün təhdidlərinə davam gətirə bilir, dözə bilir.

Azərbaycan xalqının taleyində müstəsna yeri və xidmətləri olan, sözün həqiqi mənasında yol göstəricilik işi ilə parlaqlığını heç vaxt itirməyəcək bir obraz da var. Bu, Heydər Əliyev obrazıdır. Çünkü Azərbaycan xalqının tarixi çox zəngindir. Bu tarixi şöhrətləndirən, şərəfləndirən çox obrazlar var. Ancaq özünün müstəsna yeri və xidmətləri ilə fərqli görünə bilən, ən başlıcası, xalqın taleyində xüsusi yeri ilə ayrıca təqdir olunan Heydər Əliyev təkcə tarixi şəxsiyyət deyil, həm də taixin qeyri-adi, həmisi canlı olan bir obrazıdır. Bu obrazı bir örnek kimi, bir dərslik kimi qavramaq əslində öz xalqının taleyinə doğma yanaşmaq hissi ilə çox bağlı oları.

Heydər Əliyev haqqında yazılışlarının həcmi yəqin ki, qeyri-adi dərəcədə müəyyən həddə və rəqəmə siğmaz. Amma ele yazılışlar var ki, hansısa bir cəhətinə görə, hansısa bir keyfiyyətinə görə ayrıca təqdirə layiqdir.

Sevindik Nəsiboglu'nun 15 yaşı var. Kim inana bilər ki, 15 yaşlı bir yeniyet-

İşıqdan görünən tərəflər

mə Heydər Əliyev haqqında yazılışları kölgədə qoa biləcək bir əsər yaratmaq imkanında olar. Yəqin ki, ilk baxışdan çoxları inanmaz. Amma işə gəldikdə çəkilən zəhmətə, sərf olunan istedadın mahiyyətinə gəldikdə bunun nə demək olduğunu hər kəs özü asanlıqla qavraya bilər. Demək, arada bir həqiqət dayanır; gərek doğruya, düzə inanasañ.

Görkəmli ictimai-siyasi xadimlərin və sənət adamlarının Heydər Əliyev haqqında yazdıqlarının ayrıca dəyəri var. Bu, müasirlərin etirafı kimi yəqin ki, gələcək zamanlarda da təqdir olunacaq. Çünkü şahidlərin ifadələri bütün zamanlarda ilkin mənbə kimi qəbul olunur. Amma elə yazılar da var ki, onların müəllifləri heç Heydər Əliyevi görməyiblər. Heç onun zamanında da yaşamayıblar. Məsələn, bizim Sevindik Nəsiboglu 2008-ci ildə anadan olub, yəni Heydər Əliyevin vəfatından 5 il sonra... Zənnimcə, tarixi faktların düzülüyü kifayət qədər informasiya verir. Ancaq sürtötü keçən vaxt haradasa 7-8 il sonra Heydər Əliyev obrazını uşaq düşüncəsində reallaşdırıb. Bu mənənada vaxt böyük hakimdir.

Əgər biz vaxtin hakimliyi ilə barışırıqsa, onda deməliyik ki, biz bütövlükdə Heydər Əliyev zamanında yaşayırıq. Yəni, Heydər Əliyev ideyaları özünü təsdiq etməkdədir, özünü doğrultmaqdadır və bütövlükdə bizim düşüncəmizlə birlikdə gələcəyə doğru hərəkət obrazındadır.

Sevindik Nəsiboglu çox qaynar təbiətli, çox istedadlı bir yeniyetmədir. Mən inanıram ki, on illər, lap elə iyrimi il olsun, keçəndən sonra onun adına, ünvanına hər hansı bir laqeyid münasibət mütləq xəcalet çəkəcək. Çünkü bu uşağın mənəvi mühiti o qədər harmoniyaçıdır ki, yalnız bunu ilahi bir ruhun gücü ilə nizamlanmış kimi təsəvvür etmək olar.

Sevindik Nəsiboglu'nun bütün yaradıcılığı ilə mən yaxından tanışam. Onun təbiətinin, istedadının sözün həqiqi mənasında sərhədsizliyini kifayət qədər aydınlığı ilə görürom. Heç nəyi demirəm, elə "Dünyamsan, Azərbaycan" şeirlər kitabından sonra "Hərdən uçmaq isteyirəm" və "Könüllərə yol gəzirəm" adlı şeirlər kitablarını yada salmaq bəs edər ki, bir yeniyetmə düşüncəsində həyat necə poetik qavram mahiyyəti daşıya bilər? Bir yeniyetmə öz düşüncələrini necə qeyri-adi səviyyədə poetik formaya çevirə bilər? Nə isə... Əlbəttə, Sevindik Nəsiboglu'nun həyatında onun "Ulu Naxçıvanım" publisistik və poetik kitabının rolunu, əhəmiyyətini ayrıca qeyd etmək lazımdır. Çünkü bu o, bu kitabında sübut etdi ki, həyata "göydən gəlmə" istedadı ilə yox, öyrənmə gücü ilə gəlib. Naxçıvanı, onun tarixini, çox dəyərli abidələrini necə diqqətlə, sevgiyələ öyrənib. Bununla da öz sevgisinin bəhrəsi olaraq qəlbinin Naxçıvan nəğmələrini oxuyub. Beləliklə, biz Sevindik Nəsiboglu'nu artıq neçə il bundan əvvəl şair və publisist kimi tanımlı olduq.

Burada yeri gəlmışkən, bir-iki məqama da diqqəti çəkmək istərdim. Sevindik Nəsiboglu'nun qeyri adı istedadını çox güman ki, məndən əvvəl də görənlər olub. Ancaq çox məmənunluqla qeyd edirəm ki, o "ilklər" sırasında mən də varam. Birinci görüşümüzdən mən hiss etdim ki, Sevindik Nəsiboglu mənim tanıdığım yüzlərlə uşaqlan biri deyil. Yaxud, həmin yüzlərlə uşaqlan biri olsa da, qeyri-adi keyfiyyətləri ilə fərqlidir. Sevindik Nəsiboglu'nu adından gələn bir hissənə təsiri ilə deyirəm ki, sevməmək mümkün deyil. Çünkü o, Azərbaycan dilinin şirinliyi ilə özünün mənəvi mühiti-

nin zənginliyini çox ustalıqla, rəvan bir tərzdə ifadə etmək imkanındadır.

Sevindiyin nəşr olunan kitablarının adlarını sadalamaga lüzum görmürəm. Amma bir-iki kələm də indi oxuculara təqdim olunan "Ulu Öndərin işığında" kitabı ilə bağlı qeydlərimi də diqqətə çatdırmaq istərdim. Onu da deyim ki, Sevindik Nəsiboglu hər hansı bir məsələdən yazırsa, mütləq həmin məsələnin mahiyyətinə varmağı özünə borc bilir. Ən başlıcası, hər hansı bir obrazı xarakterizə edəndə və yaxud hər hansı bir tarixi hadisəni şərh edəndə ona köklü, əhatəli şəkildə yanaşmayı artıq özünən yazı tərzinə çevirib. "Ulu Öndərin işığında" kitabında da sözün həqiqi mənasında mövzunun mahiyyətinə varmağı bacarıb. Yəni onun mənəvi mühitini nura qərədən - Ulu Öndərin işığında keçmişə qayda bilib. Hətta özündən əvvəlki zamanada qayda bilib. Bununla da göstərib ki, yazdığı obrazı dəb xatirinə yox, qəlbindən gələn hissənən tələbatın təsiri ilə yaradır. Ən başlıcası, sevgisi ilə yaradır. Sevindik birinci növbədə şairdir. Şübhəsiz, bu gün o, publisistikası ilə da ha çox görünür. Yəqin ki, gələcək tədqiqatçılar da təsdiq edəcəklər ki, publisistikasında da poetik ovqatda olan müəllif birinci növbədə elə şairdir. Onun ulu öndər haqqında çoxlu şeirləri var ki, həmin şeirlərdə biz Ulu Öndərin sevgili obrazını müşahidə edə bilirik.

Bir çoxlarına qəribə gələ bilər. Amma Sevindik üçün təbiidir. O, Azərbaycanın tarixi taleyini türk birliyində görür. Kim bu birliyə şübhə ilə yanaşırsa, qoy S.Nəsiboglu'nun daha əvvəlki kitablarını diqqətlə oxusun, onun düşüncələrini araşdırınsın. Onda Sevindik Nəsiboglu'nun hər hansı mənəvi gücdə olduğunu kifayət qədər aydınlığı ilə dərk edə biləcək.

Sevindik Nəsiboglu'nun "Ulu Öndərin işığında" adlı kitabının çox dəyərli yazılarından biri "Ulu Öndərimiz Heydər Əliyev və türk birliliyi" adlanır. Sevindik həmin yazısını sanki Heydər Əliyevin düşüncələri ilə qovuşduraraq belə başlayır: "Biz Azərbaycan xalqı olaraq türk millətinə mənşəbuq, neçə-neçə türkdilli xalqlardan sadəcə biriyik və bununla həmişə fəxr etmişik. Türkəlli bir xalq kimi, milət kimi formalasdığımız vaxtdan etibarən həmişə əsas qayəmiz türklüyü, türkçülüğün və türk birliliyinin inkişafı, möhkəmlənməsi və sarsılmazlığı olmuşdur. Eramızdan əvvəlki illərdən üzü bəri qurduğumuz neçə-neçə dövlətlər, xalqımızın qismətinə düşən neçə-neçə qəhrəmanlar, Salur Qazanlar, Qaraca Çobanlar və onların kökü dünəndən bu günə qədər uzanan şanlı nəslə bunun ən böyük səbutudur. Tanrı türk millətinə məzəlmlərin pənahı, zalımların başı üzərinə enən bir qırımcı olsun deyə yaratmışdır. Biz türk olaraq həmişə zalımların başı üzərində Tanrıının kəsərlə qılınca olmuşuq". Zənnimcə, bu kiçik mətnədə təqdim olunan düşüncə məhsulunun içərisində çəkilən adlar təsadüfi deyil. Hiss olunur ki, Sevindik bu obrazların hər biri haqqında kifayət qədər məlumatlıdır. Ən başlıcası, bu obrazların mənəvi müstəvədə yerini kifayət qədər bilir. Nəhayət, onu qeyd etmək lazımdır ki, Sevindik Nəsiboglu yazılışlarında həm də tarixçi kimi çıxış edir. Bu da ondan irəli gəlir ki, o nədən yazırsa, yazısın, obrazlarının tarixi köklərinə nüfuz edə bilir. Bu da hər hansı bir müəllif üçün müasir düşüncədə təqdir imkanı qazandırır. Çünkü hər hansı bir obrazın tarixi, mənəvi kökləri yoxdur, o yeni düşüncədə də özünə yer edə bilməz.

Gənc müəllif Heydər Əliyev obrazına təsadüfən müraciət etməyib. Çünkü o, İl-

ham Əliyev yolunu ardıcıl və dəqiq izləyir. Təbiətdən gələn bir tədqiqatçılıqla bu yolu haradan gəldiyini, haradan başladığını da izləyir. Beləliklə, əslində yəni dövrümüzün işıq yolu Heydər Əliyevin zəkasından gələn bir işıq kimi təsəvvür edir. Şübhəsiz, səhv eləmir.

Açığlı, mən Sevindik Nəsiboglu'nun "Ulu Öndərin işığında" kitabında bir məraqlı cəhəti də ayrıca qeyd etmək istəyirəm. Bu da gənc müəllifin türk sevgisi dir, türk ruhuna bağlılığıdır. Kitabın ayri-ayri səhifələrində biz türk tarixi ilə bağlı maraqlı məqamlarla rastlaşırıq. Sözün həqiqi mənasında əgər Sevindik Nəsiboglu türk mənəvi mühitinə bağlı olmasayı, heç böyük və sonsuz sevgi ilə türk mənəvi mühitindən də danişa biləzdə.

Kitabda Azərbaycan Türkiyə siyasi əlaqələri, Azərbaycan Türkiyə mənəvi əlaqələri və ən başlıcası, Azərbaycan Türkiyə tarixi əlaqələri haqqında çox dəyərlər məlumatlar verilir. Ən başlıcası, həmin məlumatlar öz dövrümüzə, yaşıdagımız zamanla əlaqələndirilir. Sevindiyin özünün müşahidə imkanlarına uyğun gələn zamanla bağlanır. Açığlı, Azərbaycan - Türkiyə əlaqələri ilə bağlı məqamları vərəqləyəndə heyretdə gelirən. Atatürk, İsmət İnönü, Bülent Ecevit, Süleyman Dəmərəl, nəhayət, Rəcəb Tayyib Ərdoğan kimi möhtəşəm türk obrazları sözün həqiqi mənasında real təhlillərlə kitabda görünür. Açığlı, Azərbaycan - Türkiyə əlaqələri ilə bağlı məqamları vərəqləyəndə heyretdə gelirən. Atatürk, İsmət İnönü, Bülent Ecevit, Süleyman Dəmərəl, nəhayət, Rəcəb Tayyib Ərdoğan kimi möhtəşəm türk obrazları sözün həqiqi mənasında real təhlillərlə kitabda görünür. Açığlı, Azərbaycan - Türkiyə əlaqələrində hər hansı bir məsələni şərh edərkən onun publisistik tədqiqatlarında Heydər Əliyev obrazı daha qabarlı görünür.

"Ulu Öndərin işığında" kitabını vərəqlədikcə biz Heydər Əliyevin, eləcə də, İham Əliyevin görkəmli türk siyasi xadimləri ilə birgə şəkillərini də müşahidə edirik. Beləliklə, son 30 illik tarix gözlərimizin öündən keçir. Amma onu da unutmayaq ki, son otuz illik tarixin Sevindik Nəsiboglu 15 ilini yaşayıb və üzü gələcəyə bu qərinən açıldığı yolla gedir. Bu qərinə isə birmənali şəkildə Heydər Əliyevin adı ilə bağlıdır.

Kitabda Sevindik Nəsiboglu'nun Ulu Öndərin mənəvi mühitini ilə mənəvi tərcüməyi-halı kifayət qədər işıqlandırılır. Əgər belə demək mümkünsə, bu kitab çox səmimi yazılın. Çünkü o, Heydər Əliyev mənəvi mühitinə sevgisini ifadə etməyə çalışıb. Bütün hallarda onun yəziləri hem də özünün tərcüməyi-halıdır. Kitabda axırıcı iki yazı yərincə qeyd olunmalıdır. "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" və həmin yazının fonunda müəllifin belə bir qeydi də var: "Qarabağ mühərbiyəsində şəhid olmuş uşaqlar". Müəllif xüsusi laiyihə ilə bağlı çox ağrılı, acılı təəssüratlarını da bildirir. Şübhəsiz, bu qeyri-adi müsabiqənin ən dəyərli obrazlarından biri kimi biz Sevindik Nəsiboglu'nun özünü də düşünürük. Çünkü o da özünü həmin uşaqlarla birgə acı yaşantıda görür. Ən başlıcası, müəllif kitabını "Heydər Əliyev və Şuşa xatirələri" mövzusu ilə bitirir. Zənnimcə, bu yazı da bir çox təəssüratlarına görə oxucular arasında xüsusi təəssürat yaradacaq. Əsas da ona görə ki, artıq Sevindik Nəsiboglu azad olunmuş Şuşanı da görüb, Azərbaycanın görkəmli elm, mədəniyyət, sənət xadimləri ilə birgə Şuşada bədii-poetik təəssüratlarını da öz dilindən nəgmə kimi oxuyub.

"Ulu Öndərin işığında" kitabı S.Nəsiboglu'nun yeni nəgməsidir. Üzü gələcəyə oxunan nəgməsidir.

Əli Rza Xələfli